

**S**on illər "Ədəbiyyat-şünaslıq" və "Ədəbiyyat nəzəriyəsi" adına sanballı kitabların yazılmaması ilə bağlı tənqidçilərin fikirləri səslənir. Belə ki, yazılan kitablarda da tədqiqatçılığın, elmiliyin, müasirliyin olmaması, köhnə ideologiyanın yer aldığı bildirilir. Abituriyentlər, tələbələr, ümumən oxucular sovet dövründə nəşr olunan kitablardan yararlanmaq məcburiyyətindədirlər.

**"Müzakirə"**də söhbət-  
ləşdiyimiz alımlar bu sa-  
hədə yazılan əsərlər haq-  
qında fikirlərini bölüşdü-  
lər, problemlərdən danış-  
dılardı.

## **BİZİM BİR ƏLACIMIZ VAR...**


**Filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov** ədəbiyyatşunaslıqla bağlı normal əsərlərin olmaması barədə fikirləri yanlış hesab edir. Belə ki, XX əsrin əvvellərindən F.Köçərli, A.Sur, S.Hüseynlə başlayan peşəkar ədəbiyyatşunaslıq sonradan Ə.Abid, İ.Hikmət, Ə.Nazim, H.Zeynalli, A.Musaxanlı, B.Çobançadə və b. tərəfindən inkişaf etdirilib. Sonrakı mərhələdə H.Arası, F.Qasimzadə, M.Cəlal, M.Cəfərov, M.Quluzadə, K.Talibzadə, Ə.Mirahmədov, Y.Qarayev kimi ədəbiyyatşunas və tenqidçilərimiz Azerbaycan ədəbiyyatının inkişaf yolu ve problemləri ilə bağlı çoxlu əsərlər, monoqrafiyalar yazıblar: "Bu gün də milli ədəbiyyatşunaslıq həmin yolu davam etdirir. Hətta deyərdim ki, bir qədər də ədəbiyyatşunaslıq eninə və dərininə doğru inkişaf edib, yeni, orijinal ədəbiyyatşunaslıq əsərləri yazılıb. Əger 50-ci illərdə 3 cildlik ədəbiyyat tarixi yazılmışdısa, bu gün Nizami adına Ədəbiyyat İnstitutu 7 cildlik "Ədəbiyyat tarixi"ni çapa hazırlayıb. Əlbəttə, məsələ heç də cildlərin, yaxud yazılış ədəbiyyatşunaslıq monoqrafiyalarının, məqalələrinin sayında deyil, onun keyfiyyətindədir. Deye bilərem ki, keyfiyyət baxımından da bugünkü ədəbiyyatşunaslıq yeni bir mərhələyə daxil olub. Bu mərhələnin əsas xüsusiyyəti problemlərə siyasi, ideoloji deyil, elmi cəhətdən yanaşılması və qiymətləndirilməsidir". Professorun sözlərinə görə, ədəbiyyatşunaslığın tədqiqat coğrafiyası və yayılma areali da genişlənib. Belə ki, indi ədəbiyyatşunaslıqla bağlı fundamental tədqiqat əsərləri yazılır: "Çox ciddi ədəbiyyatşunaslarımız var. Burada ad çəkməyəcəm, son illərdə dərc edilən məqalə və monoqrafiyalar mövzusu, problematikası və elmi səviyyəsi baxımından tamamilə standartlara cavab verir. Bəs elə isə nədən yaxşı ədəbiyyatşunaslıq əsərlərinin yazılımaması ilə bağlı heç də əsəssiz olmayan söhbətlər ortaya çıxır? Çünkü bu gün metbuat və elmi məcmuələr çoxdur, ona görə də burada çoxlu elmi və orijinal olmayan, bir-birini təkrar edən, bəzən kopyalanın məqalələr də dərc edilir. Tutaq ki, bir alim ilde necə 20 məqalə yaza bilər?! Gənc alim yazar ki, keçən il 20 məqaləm dərc edilib. Halbuki bir alim üçün ilde 3-4 məqalə də ki faydat edir və belə də olmalıdır. Deməli ki, bu məqalələr içinde problematik, elmi və orijinal məqalə yoxdur. Nəticədə bu məqalələr, kitablar bolluğunda elmi məqalələr itib-batır və bu cür söhbətlər ortaya çıxır". Ədəbiyyat nəzəriyyəsinə gəldikdə isə, B.Əhmədov hesab edir ki, bizdə doğrudan da çağdaş tələblərə cavab verən ədəbiyyat nəzəriyyəsi yoxdur: "İndiyədək yazılış ədəbiyyat nəzəriyyələrinin hamisini qarşısına qoyub kiçik bir tehlil aparsan, bunu aydın görərsən. Bu da təbiidir, çünki bizdə indiyədək nəzəri məktəblər də olmayıb, sırf nəzəriyyəçi alim (özünün nəzəriyyəsi olan!) yətişməyib. Bizim bir elacımız var, dünyada dərc edilən ədəbiyyat nəzəriyyələrini tərcümə etmək və tələbə və magistrlərə öyrətmək. Yalnız ondan sonra bizdə yaxşı ədəbiyyat nəzəriyyəsi kitabları yazıla bilər".

## FUNDAMENTAL İSLƏR GÖRMƏLİYİK

Ədəbiyyatı ədəbi proses olmaqla yanaşı, həm də ideoloji proses adlan- diran **professor Buludxan Xəlilovun** fikrincə, ədəbiyyati öyrənen elm - ədəbiyyatşunaslıq və ədəbiyyat nəzəriyyəsi ədəbiyyata köklənən vacib sahələrdir. Belə ki, ədəbiyyat zənginliyi ədəbiyyatşunaslıq və ədəbiyyat nəzəriyyəsini qidalandırıb bilir. Bu baxımdan ədəbiyyatın zəngin tarixi vaxtılık bize "Ədəbiyyatşunaslığın əsasları", "Ədəbiyyat nəzəriyyəsi" kitablarını yazdırmaq üçün böyük faktlar verib: "Sovet dönməmində mövcud olan "Ədəbiyyatşunaslığın əsasları", bəzən "Ədəbiyyatşunaslığı giriş" fənləri, bəzən daha yuxarı kurslarda keçirilən "Ədəbiyyat nəzəriyyəsi" fənləri çox kamil, mükəmmel, ədəbiyyatımızın nəzəri, elmi, texniki əsaslarını, ideoloji tərəflərini, məzmun və formasını, ədəbiyyatın xüsusiyyətlərini tam eks etdi-rən dərsliklər olub. Sovet İttifaqı dağlıq-dıqdan sonra müstəqillik əldə etdi. Təbii ki, yeni yazılan əsərlərin məz-

dayanırdı. Müstəqillik dövründən sonra "Ədəbiyyatşunaslığı giriş" və "Ədəbiyyat nəzəriyyəsi" yarandı. Ancaq onlar irəli gedə bilmədilər. Həmçinin ədəbiyyatımızın nəzəri problemlərini de irəli apara bilmədilər. Hətta ədəbiyyatımızın mövcud nəzəri problemlərini saf-çürük etməyi bacarmadılar. Eləcə de ədəbiyyatşunaslığımızın problemlərini, perspektivlərini analiz edə bilmədilər. Ona görə de bu gün ne birinci kursda tədris olunacaq "Ədəbiyyatşunaslığı giriş" dərsliyimiz var, ne de son kursda tədris olunacaq "Ədəbiyyat nəzəriyyəsi". Amma ayrı-ayrılıqla müəllimlərin kitabları var. Onlar da sovet dövründə barmaqla göstəriləcək dərsliklərlə müqayisə oluna bilmir. Çünkü o dərsliklər zamanın bütün tələbələrinə cavab verir və ədəbiyyatın reallıqlarını ortalığa çıxara bilirdi. Həmçinin tələbəni ədəbiyyatşunaslıq və ədəbiyyat nəzəriyyəsi baxımdan hazırlanırdı". B.Xəlilov hesab edir ki, bu işə milli təfəkkür və milli-konseptual baxımdan yenidən yanaş-

yat nəzəriyyəsi” dərsliklərinin yaranmasına xidmət edə bilmədi. Mənə ele gəlir ki, biz bu istiqamətdə fundamental işlər görməliyik”. Professor hesab edir ki, bu istiqamətdə ali məktəbdə təcrübəsi olan ədəbiyyatşunaslarla Nizami adına Ədəbiyyat İnstitutunda çalışan ədəbiyyatşunasların birgə əməkdaşlığı yaranmalıdır: ”Yəni Nizami adına Ədəbiyyat İnstitutunda çalışan əməkdaşlar onun elmi əsaslarını tehlil etmeli, onun metodik, tədrisə necə gelmə, tələbəyə necə öyrədilmə tərafına diqqət etmeli, hansı materialı tələbənin necə qavramasını duymaq şərti ilə ali məktəbdə çalışan ədəbiyyatşunaslar onu cilalamalıdır. Bu, birgə həyata keçirilməlidir. Mənə ele gəlir ki, bu kitablar bu gün bizim ali məktəb tələbələri, ”Ədəbiyyatşunaslığa giriş” və ”Ədəbiyyat nəzeriyəsi”ni tədris edən fakültələrimiz üçün hava və su qədər lazımdır. Nə üçün Pənah Xəlilovun, Mikayıł Rəfəlinin vaxtilə mövcud olan dərsliklərini biz qəbul edirdik? Çünkü onlar prinsipləri tələbenin zöv-



# “Ədəbiyyatsünaslıq” və “Ədəbiyyat nəzəriyyəsi” yeni dövrdə

# Müvafiq əsərlərin yazılmaması ilə bağlı söhbətlər niyə ortaya çıxır?

mun ve ideolojiyası değişimmeye başlıdı. Yaramış içtimai-siyasi veziyet bəzən ədəbiyyat tarixinin özüne qısqanc münasibətlər yaratdı. Hətta bəzən ədəbiyyat tarixində mövqə tutmuş ədiblər, şairlər vaxtılıq ideolojiyanın təsiri altında təzyiq və tənqid olunduları, ədəbiyyatşunaslığa və ədəbiyyat nəzəriyyəsinə material verdikləri üçün yeni milli ideoloziya baxımından onları təzyiq və təhdid olunanda bəzilərin ədəbiyyat sahəsindən uzaqlaşmağa başladılar. Təbii ki, onlar ədəbiyyatşunaslıq üçün də, ədəbiyyat nəzəriyyəsi üçün də material vermədilər. Beləliklə, müəyyən obyektiv səbəblər yaranmağa başladı ki, bu səbəblər bizim vaxtıla sovetlər dönməndə yaranan "Ədəbiyyatşunaslığa giriş" və "Ədəbiyyat nəzəriyyəsi" dərslikləri səviyyəsində dərsliklərin yaranmasına maneçilik göstərdi. Həmin dərsliklərin yaranmasında bir növ tərəddüdlər mərhəlesi başladı". Filoloğun sözlerinə görə, keçmiş dövrde yazılmış "Ədəbiyyatşunaslığa giriş" və "Ədəbiyyat nəzəriyyəsi" kitablarındakı materialların bir qismi, ədəbiyyatla bağlı verilmiş faktlar ədəbiyyata söykənəndə sovet ədəbiyyatına gedib çıxırı ve həmin dövrün ədəbiyyatının ideolojiyasını eks etdirirdi. Müstəqillik dövründən sonra isə bu istiqamətde sıfırdan başlamalıdır. Bu da zəhmət te lab edən iş idi: "Axi bu zəhmət qədər ənənə var idi. Bu zəhmət qatlaşmaq üçün alım cəfəkeşiyi, milli təfəkkür istiqamətinə yanaşma, milli konseptual prizmadan məsələni həll etmək ədəbiyyatşunaslımların qarşısında ciddi vəzifə kimini

maq lazımdır: "Bunun üçün hətta bizim ədəbiyyat tariximizdə mövqə tutmuş ayrı-ayrı ədiblərimizin, şairlərimizin yaradıcılığını yenidən təhlil etməliyik. Orta məktəblərdəki ədəbiyyat dərsliklərində kimlərin yer alması məsələsinə fikir verməliyik. Bu, bizim ədəbiyyat tariximizin müstəqillik dövrüne qəderki mərhələsi ilə bağlıdır. Müstəqillik dövründən sonra Azərbaycan ədəbiyyatında qəribə meyiller başladı. Bir qrup meyiller postmodernizm ədəbiyyatını yaratmaq istədi. Bir qrup meyiller az qala Azərbaycan ədəbiyyatı tərəxini inkar etməyə çalışıdalar, hətta Məhəmməd Füzuli, Şah İsmayıł Xətai, Rəsul Rza, Səməd Vurğunun yaradıcılığına qarşı çıxdılar. Bu meyillerin özü ədəbiyyatşunaslarımızın, ədəbiyyat nəzəriyyəçilərimizin özünü çasdırıldı. Onlar "Görəsən, müstəqillik dövründəki ədəbiyyatımıza hansı istiqamətdə yanaşmaq lazımdır?" - deyə tərəddüddə qaldılar. Hansı ki, ədəbiyyat nəzəriyyəcisi ilə ədəbiyyatşunas ədəbiyyatı təhlil edən adamdır. Hansı meyildə olmayıñından asılı olmayaraq onun potensialı ve imkanı çatmalıdır ki, ədəbiyyatı təhlil etsin və onun inkişaf istiqamətlərini müəyyenləşdirsin". Filoloq təəssüfle bildirir ki, müstəqillik dövründə son ədəbiyyatşunaslarımız və ədəbiyyat nəzəriyyəçilərimizin xeyli bir hissəsi bunu müəyyenləşdirə bilməyiblər: "Baxmayaq ki, ədəbiyyatşunaslığı giriş dərslikləri yarandı, amma onlar meyara çevriləcək kitabları ola bilmədi. Ədəbiyyatın özü fundamental "Ədəbiyyata giriş" və "Ədəbiyyat-

qünü oxşaya-oxşaya, ədəbiyyatşunasların, ədəbiyyat nəzəriyyəcilərinin tələbatını ödəyə-ödəyə yazmışdır. Bu baxımdan bu boşluğun aradan qaldırılması zamanın teləbidir". Professorun fikrincə, ümumiyyətə, humanitar sahədə bir sıra dərsliklərimizin yazılımasına böyük ehtiyac var. Belə ki, düşüncələr, ideologiyalar dəyişib: "Hesab edirəm bu sahədə xüsusi layihələrə ehtiyac var. Birgə layihələr əsasında həmin kitablar yazılmalıdır. Hər il alimlerimiz elmi-tədqiqat əsərləri yazuqlar. Bəzən elə əsərlər yazılır ki, onların praktikaya tətbiqi yoxdur. Ali məktəbdə müellimlər bu əsərləri elmi iş kimi götürüb cəlalamalıdır. Həm də bunlar bir nəfərin qələmindən çıxmamalıdır, kollektiv əməyin mehsulu olmalıdır. Bu dərslikləri yazandan sonra elmi ictimaiyyətin müzakirəsinə vermək lazımdır. Qoy təkmilləşsin, cəlalansın və sanballı dərsliklər ortaya çıxın". Professor bildirir ki, hazırda tələbələr, abituriyentlər ədəbiyyatşunaslıq və ədəbiyyat nəzəriyyəsi deyəndə köhnə kitablardan yapışırlar: "Halbuki o köhnə kitablardakı ədəbi materiallar, ideologiya köhnəlib. Onların yeniləşdirilməsi vacib məsələlərdir. Hesab edirəm ki, hümanitar düşüncə üstün olmaqla millətin milli düşüncəsini daha da inkişaf etdirmək mümkündür. Həmin dərsliklər isə ədəbiyyatşunas kimi formalasacaq insanların, gənc kadrların stolüstü kitabı olmalıdır. Zaman artıq bunu bizdən tələb edir".

Tərəna Məhərrəmova